


Bakı Dövlət Universiteti nəzdində

# TİBB FAKÜLTƏSİNİN YARADILMASININ 100 İLLİK YUBİLEYİNƏ

həsr olunmuş

## BEYNƏLXALQ ELMİ-PRAKTİK KONFRANS

18-19 aprel,  
2019



**Bakı Dövlət Universitetinin nəzdində**

**Tibb fakültəsinin yaranmasının**

**100 illik yubileyinə həsr edilmiş**

**TƏBABƏTİN**

**AKTUAL PROBLEMLƏRİ**

**2019**

**beynəlxalq elmi-praktik konfransın materialları**

**Bakı – 2019**

# TƏBƏBƏTİN AKTUAL PROBLEMLƏRİ 2019

**Konfransın sədri**

**professor Gəray Ç. Gəraybəyli**  
**Azərbaycan Tibb Universitetinin rektoru**

**Konfransın həmsədrləri**

**dos. Rauf O. Bəylərov**

Elmi işlər üzrə prorektor

**dos. Nadir A. Zeynalov**

Beynəlxalq işlər üzrə prorektor

**prof. Rauf M. Ağayev**

II cərrahi xəstəliklər kafedrasının müdiri

**prof. Elmira M. Əliyeva**

I mamalıq və ginekologiya kafedrasının müdiri

**prof. Fariz H. Camalov**

III cərrahi xəstəliklər kafedrasının müdiri

**prof. Vəsadət Ə. Əzizov**

I daxili xəstəliklər kafedrasının müdiri

**prof. Hüseyn H. Qabulov**

II uşaq xəstəlikləri kafedrasının professoru

**prof. Şərif İ. Mahalov**

Nevrologiya kafedrasının müdiri

**prof. Eldar K. Qasimov**

Histologiya, embriologiya və sitologiya kafedrasının müdiri

**prof. Tahir A. Süleymanov**

Əczaçılıq kimyası kafedrasının müdiri

**prof. İbadulla Ə. Ağayev**

Epidemiologiya kafedrasının müdiri

**Buraxılışa məsul**

**dosent Rauf O. Bəylərov**

**Rəna Q. İskəndərova**

**Yeganə A. Abasova**

**Konfransın məsul katibi**

**Aygün R. Şükürova**

<i>Məmmədov F.İ., Bağirova R.A.</i> Sətirizinin substansiya və dərman formalarında spektrofotometrik təyini	266
<i>Məmmədov Y.C., Əliyev E.M., Niftəliyeva S.F., Hüseynova Ş.M.</i> Eksperimental şəkərli diabetin emoksinlə müalicəsinin qan və limfanın damardaxili laxtalanmasına və toxumaların limfadrenajına təsiri	267
<i>Məmmədova A.Ə.</i> Natiq məharəti	268
<i>Məmmədova Ə.E.</i> Qlisirrizin turşusu əsasında yeni müalicəvi-kosmetoloji vasitə	269
<i>Məmmədova N.Ə.</i> Xəstəxanadaxili salmonelyozların yayılmasında ötürülmə faktorları	270
<i>Məmmədova N.O.</i> Müxtəlif müayinə metodlarının blastosista hominisin diaqnostikasında effektivliyi	271
<i>Muxtarov M.M., Cavadzadə V.N., Hüseynova S.M., Xəlilli S.X.</i> Müasir şəraitdə böyük yaşlarda suçiçəyinin klinik gedişinin xüsusiyyətləri	272
<i>Muxtarov M.M., Cavadzadə V.N., Rüstəmov L.İ., Hüseynova S.M., Xəlilli S.X.</i> Epidemik parotitin böyüklərdə və uşaqlarda klinik gedişinin müqayisəli xarakteristikası	273
<i>Muradova S.A., Əliyev M.H., Ağayeva E.M., Hacıyeva S.V., Qurbanova S.F.</i> Xronik iltihabi xəstəliklər zamanı genital traktın şərti-patogen mikroorqanizmlərlə kolonizasiyası	274
<i>Musayev R.H., Vəliyev B.Ə.</i> Yaşlı əhali arasında xronik qəbizliyin tibbi-sosial əhəmiyyətinin qiymətləndirilməsi	275
<i>Musayeva A.E., Vəliyev M.N., Əmirəliyeva T.A.</i> Təbii yolla saçların rənglənməsi üçün fitokompozisiyanın hazırlanma texnologiyasının işlənilməsi	276
<i>Namazov N.İ.</i> Respublikanın sosial-iqtisadi inkişafında sahibkarlıq subyektlərinin rolunun qiymətləndirilməsi	277
<i>Nərimanova G.V., Şahverdiyeva İ.C., Kərimova İ.A.</i> TORCH-infeksiyalı hamilə qadınların qanında I və III trimestrlərdə bəzi hormonların dəyişməsi	279
<i>Nəsibova T.A., Qarayev E.A., Hüseynova N.S.</i> Azərbaycan florasından adi üzərlik bitkisi alkaloidlərinin kimyəvi tədqiqi	280
<i>Nəsrullayeva G.M., Məmmədova V.R.</i> Böyüklərdə və uşaqlarda anadangəlmə sekretor İgA-nın çatışmazlığı	281
<i>Nəzərova R.T., Cavadzadə V.N., Rüstəmov Y.K., Bağirova M.H.</i> Erkən yaşlı uşaqlarda kəskin respirator virus infeksiyası zamanı interferon sistemi və onun çatışmamazlığının korreksiya yolları	282
<i>Nəzərova R.T., Rəşidova Ş.M., Bəylərova R.R., Cavadzadə V.N.</i> Uşaqların kəskin respirator virus infeksiyası ilə xəstələnmə tezliyinə sosial-gigiyenik və epidemioloji faktorların təsiri	283
<i>Niftullayev M.Z., Meybəliyev F.T., Məmmədov S.T.</i> Patoloji proseslərin epidemioloji interpretasiyasının bəzi aspektləri	284
<i>Paşayeva N.H.</i> <i>Veronica anagallis-aquatica</i> L. otunun bəzi fitokimyəvi tədqiqi	285
<i>Rəcəbova F.O.</i> Peritoneal endotoksikoz şəraitində qlükozaminqlikanların histokimyəvi miqdarının ödem intensivliyinə və miokardın distrofiya dərəcəsinə təsiri	286
<i>Rəşidova Ş.M., Qaragözova A.A., Bayramov İ.R.</i> B virus hepatitinin (BVH) patogenezində tsiklik nukleotidlərin (TN) rolu	287
<i>Rüstəmov A.A.</i> Xronik pankreatitdə mədə selikli qişə dəyişikliklərinin endoskopik səciyyəsi	288
<i>Rüstəmov A.A.</i> Tireoid vəzinin biorequlyator funksiyaları	289
<i>Rzayev R.S.</i> Cinsiyyət orqanının mağaralı cisminin xəstəliklərinin diaqnostikasının keyfiyyəti	290
<i>Sadiqi İ.B., Qasımov E.K.</i> Böyrək xarici damarların endotel qatının histoloji və elektron mikroskopik quruluş xüsusiyyətləri	291
<i>Safixanova A.H., Abiyeva V.G.</i> Xarici dillərin tədrisi metodikası	292
<i>Səmədov Ş.X., Aslanov F.Ə., Əliyev V.H.</i> Bərk neft tullantıları radiasiya mənbəyi kimi	293
<i>Süleymanov T.A., Balayeva E.Z., Hacıyeva E.M.</i> "Kalinol plus" şərbətində timolun yüksək effektivliyi maye xromatoqrafiya ilə miqdarı təyini üsulunun validasiya hesabı	294
<i>Süleymanov T.A., Qəribli A.S.</i> <i>Medicago minima</i> L. xammalının bəzi fitokimyəvi tədqiqi	295

S  
 X  
 S  
 S  
 si  
 T  
 la  
 Ş  
 ve  
 Ş  
 he  
 Ş  
 ma  
 Ş  
 dic  
 Və  
 Və  
 ana  
 Və  
 Və  
 talu  
 Aza  
 Aza  
 инф  
 Ази  
 ции  
 Але  
 Аске  
 Ахм  
 клин  
 Бай  
 талы  
 Бала  
 хара  
 ющи  
 нента  
 Баш  
 Веки  
 рин  
 Вели  
 мерно  
 Гасан  
 венны  
 Герай  
 язык  
 Гусей  
 типов  
 печны  
 Джаф  
 печны  
 Исаев  
 Исаев

## TORCH-İNFEKSİYALI HAMILƏ QADINLARIN QANINDA I VƏ III TRİMESTRLƏRDƏ BƏZİ HORMOLARIN DƏYİŞMƏSİ

Nərimanova G.V., Şahverdiyeva İ.C., Kərimova İ.A.

*Biokimya kafedrası*

Müasir məlumatlara görə, hamiləliyin birinci trimestrində müşahidə edilən spontan abortlar təxminən 8-20% hallarda endokrin mənşəli olur. Spontan abortlar zamanı ana, cift və döl arasında hormonal uyğunluq pozulur.

Tədqiqatın məqsədi, TORCH-infeksiyalara yoluxmuş hamilə qadınlarda hormonal balansın pozulmasının mexanizmlərinin öyrənilməsi olmuşdur. Tədqiqatın materialını ATU-nun Tədris-klinik biokimya laboratoriyasına müraciət etmiş 69 nəfər hamilə qadının miqyasının nəticələri təşkil etmişdir. 40 nəfər hamilə qadında TORCH-infeksiyalar aşkar edilərək əsas qrupu təşkil etmişdir. Fizioloji gedişə malik və infeksiyon ağırlaşmaları aşkar edilməyən 29 nəfər hamilə müqayisə qrupuna, hamiləliyi olmayan 16 sağlam qadın isə kontrol qrupuna daxil edilmişdir. Prolaktin və estradiol hormonların qatılığı "Human" (Almaniya) firmasının reaktiv dəsti vasitəsilə immunferment üsulla təyin edilmişdir. Alınmış nəticələr göstərir ki, TORCH-infeksiyalara

yoluxmuş qadınlarda prolaktinin səviyyəsi hamiləliyin I və III trimestrində fizioloji gedişə malik hamiləliklə müqayisədə 3,1 və 7,4 dəfə, kontrollarla müqayisədə isə 9,7 və 22,9 dəfə artır. TORCH-infeksiyalara yoluxmuş və spontan abortla nəticələnən hamilələrdə prolaktinin səviyyəsi daha yüksək olub, fizioloji hamiləliklə müqayisədə 5,2 dəfə, kontrolə nisbətən isə 16,0 dəfə çoxdur. TORCH-infeksiyalı qadınlarda hamiləliyin I trimestrində fizioloji gedişə malik hamiləliklə müqayisədə estradiolun səviyyəsinin 67,8%, III trimestrdə isə 2,2 dəfə, spontan düşüklə nəticələnən infeksiyonlu hamilələrdə isə 2,5 dəfə artması aşkar edilmişdir. Onun qatılığı düşüklər zamanı digər qruplara nisbətən daha çox artır və bu artım kontrolə nisbətən 2,9 dəfə təşkil edir. Beləliklə, hamiləlik dövründə TORCH-infeksiyaları immun sistemin funksiyalarının dəyişməsi, hamiləliyin əsas tənzimləyicisi olan hormonların ciddi disbalansına səbəb olmaqla, spontan abortların patogenezinə xüsusi önəm daşıyır.

**“TƏBİB” nəşriyyatı**

**Nəşriyyatın müdiri:**

**M.M.İdrisov**

**Texniki redaktoru:**

**R.M.Seyidov**

**Dizayner-tərtibatçı:**

**C.Z.Abışlı**

Kağız formatı 60x84 <sup>1</sup>/<sub>8</sub>.

Sifariş 954. Tiraj 200.

---

Azərbaycan Tibb Universitetinin  
mətbəəsində çap edilmişdir.

Tel.: 595-55-76